

Buraxılışın əsas xəbərləri:

- **“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər**
- **Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına dair Tədbirlər Planı**
- **Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanunu**
- **Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər

Dəyişikliklərə əsasən, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki rəqləmətdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu barədə sertifikatın verilməsi üçün 20 AZN məbləğində dövlət rüsumu tətbiq olunub.

Uyğunluğu qiymətləndirən qurumun (uyğunluq qiymətləndirilməsinin keçirilməsi üçün müvafiq lisenziyaya malik olan qurum) akkreditasiyaya olunması barədə attestatın verilməsi üçün 20 AZN məbləğində dövlət rüsumu ödəməlidir.

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına dair Tədbirlər Planı

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Tədbirlər Planının tətbiq edilməsini təsdiq etdi. Tədbirlər Planı aşağıdakı sahələri əhatə edir:

- Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı;
- Effektiv idarəetmə və makroiqtisadi göstəricilər;
- Əmək bazarı;
- Fiziki infrastruktur;
- Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi;
- Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması;
- Xarici ticarət və ticarət tarifləri;
- İnsan kapitalı;
- Əmtəə bazarının səmərəliliyi və rəqabət;
- Texnologiya və innovasiyalar;
- Vergi və hesabatlılıq;
- Sərhəddə ticarət;
- Səhiyyə sistemi;
- Elektrik təchizatı şəbəkələrinə qoşulma;
- Tikintiyə icazələrin verilməsi;
- Korrupsiya və şəffaflıq;
- Əmlakın qeydiyyatı;
- Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər.

PwC Azerbaijan Times

19 sayılı Buraxılış

Biznes Mühitinin Əlverişliliyinin Artırılması üzrə Komissiya Tədbirlər Planını həyata keçirilməsi üzrə cavabdeh təyin olunub.

qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanunu

“PwC Azerbaijan Times”-in 18-ci buraxılışında qeyd olunan Qanunun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçdi.

Birinci oxunuş zamanı aşağıdakı dəyişikliklər qəbul olundu:

- Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı hər hansı müddətə bağlanıla bilər. Öncə belə müddət 5 il ilə məhdudlaşmışdır.
- Əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verildiyi halda işçilərə ödənilən təzminatın məbləği və xəbərdarlıq müddəti, eyni zamanda xəbərdarlıq müddəti əvəzi təzminatın məbləği işçinin həmin şirkət daxilində əmək stajından asılıdır.

Əmək stajı	Minimal xitam təzminatının məbləği bərabərdir	Minimal xəbərdarlıq müddəti	Xəbərdarlıq əvəzi təzminat
Bir ilədək	Aylıq orta aylıq əmək haqqı	İki həftə öncədən xəbərdarlıq	Aylıq orta aylıq əmək haqqının 0.5-i
Bir ildən beş ilədək	Aylıq orta aylıq əmək haqqının 1.4-dü	Dörd həftə öncədən xəbərdarlıq	Aylıq orta aylıq əmək haqqının 0.9-u
Beş ildən on ilədək	Aylıq orta əmək haqqının 1.7-si	Altı həftə öncədən xəbərdarlıq	Aylıq orta aylıq əmək haqqının 1.4-dü
On ildən artıq	Aylıq orta əmək haqqının ikiqat məbləği	Doqquz həftə öncədən xəbərdarlıq	Aylıq orta aylıq əmək haqqının ikiqat məbləği

Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması işlərinin sürətləndirilməsi üçün İşçi qrupu yaradıb. İşçi qrupuna, azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafeələrinin və investorların